



## Hibrid öyrənməyə dair suallar

## Hibrid öyrənməyə dair təklif olunan suallar

Bu sənəddə məktəb ictimaiyyətinizin rəqəmsal texnologiyaların qarışıq təlimdə istifadəsini əks etdirməsinə kömək edə biləcək bəzi suallar tapa bilərsiniz. Bu suallardan bəzilərini anketə əlavə etmək istəyirsinizsə, onları "Anketinizi fərdiləşdirin" bölməsindəki "Öz ifadələriniz" bölməsinə kopyalayıb yerləşdirə bilərsiniz.

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAGIRD
Virtual Təlim Mühitlərindən səmərəli istifadə	<p><b>Təhsilalanların təhsilverənləri ilə ünsiyyət qura biləcəyi və tapşırıqları, fəaliyyətləri, qrafiki və mənbələrini tapa biləcəyi mərkəzi bir rəqəmsal platforma və ya onlayn məkan var</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilverənlər və təhsilalanlar arasında kömək üçün istiqamət, qarşılıqlı əlaqə və ünsiyyətə kömək etmək üçün Virtual Təlim Mühitini və ya Məzmun İdarəetmə Sistemini yaxşı təşkil olunmuş və müasir bir şəkildə istifadə etdiyiniz təqdirdə seçin. Təhsilalanlar buradan başqa proqram və mənbələrə yönləndirilə bilər</p>	<p><b>Təhsilalanların təhsilverənləri ilə ünsiyyət qura biləcəyi və tapşırıqları, fəaliyyətləri, qrafiki və mənbələrini tapa biləcəyi mərkəzi bir rəqəmsal platforma və ya onlayn məkan var</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilverənlər və təhsilalanlar arasında kömək üçün istiqamət, qarşılıqlı əlaqə və ünsiyyətə kömək etmək üçün Virtual Təlim Mühitini və ya Məzmun İdarəetmə Sistemini yaxşı təşkil olunmuş və müasir bir şəkildə istifadə etdiyiniz təqdirdə seçin. Təhsilalanlar buradan başqa proqram və mənbələrə yönləndirilə bilər</p>	<p><b>Tapşırıqlarımı, fəaliyyətlərimi, cədvəlimi, resurları tapa biləcəyim və təhsilverənlərimlə ünsiyyət qura biləcəyim bir onlayn məkan var</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsil müəssisənizdə yaxşı təşkil edilmiş və yenilənən tapşırıqlarınızı, cədvəlinizi, reurslarınızı tapmaq və təhsilverənlərinizlə ünsiyyət qurmaq üçün onlayn bir yer olduğu təqdirdə seçin.</p>

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAGIRD
Zamanın idarə olunması	<p><b>Təhsil müəssisəmizdə təhsilalanlar rəqəmsal texnologiyalardan istifadə edərək vaxtlarını necə idarə etməyi öyrənirlər</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilalanların həm təhsil müəssisəsində, həm də evdə - iş üçün bir cədvəl təyin etmək, fasilələr vermək üçün orta q təqvimlər və ya planlaşdırma alətləri kimi rəqəmsal texnologiyalardan istifadə edərək vaxtlarını necə idarə etməyi öyrənmək imkanları olduqda seçin. ekran vaxtını idarə edin və diqqəti yayındırmaqdan çəkinin.</p>	<p><b>Təhsil müəssisəmizdə təhsilalanlar rəqəmsal texnologiyalardan istifadə edərək vaxtlarını necə idarə etməyi öyrənirlər</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilalanların həm təhsil müəssisəsində, həm də evdə - iş üçün bir cədvəl təyin etmək, fasilələr vermək üçün orta q təqvimlər və ya planlaşdırma alətləri kimi rəqəmsal texnologiyalardan istifadə edərək vaxtlarını necə idarə etməyi öyrənmək imkanları olduqda seçin. ekran vaxtını idarə edin və diqqəti yayındırmaqdan çəkinin.</p>	<p><b>Təhsil müəssisəmizdə rəqəmsal texnologiyalardan istifadə edərək vaxtımızı necə idarə edəcəyimizi öyrənirik</b></p> <p>5-i yalnız sizin fikrinizcə, sinif işiniz üçün bir cədvəl qurmaq, fasilələr vermək, ekran vaxtını idarə etmək və həm təhsil müəssisəsində, həm də işiniz üçün diqqətinizi yayındırmamaq üçün paylaşılan təqvimlərdən və tapşırıq planlaşdırma vasitələrindən necə istifadə edəcəyinizi öyrənmək imkanlarınız varsa, seçin.</p>
MÜSTƏQİL TƏLİM (özünütəlim): Öyrənmək üçün kömək istəmək	<p><b>Təhsil müəssisəmizdə təhsilalanlar öyrənməkdə çətinlik çəkdikdə kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə etməyi öyrənirlər</b></p> <p>5-i yalnız, sizin fikrinizcə, təhsilalanların rəqəmsal texnologiyalardan (e-poçt, söhbət yazıları, şərhlər) öyrənmələrində kömək istəmək üçün necə istifadə edəcəyini öyrəndikləri təqdirdə seçin. Məs: hər dəfə istifadə üçün uyğun vasitə nədir, düzgün sual necə veriləcək, kimdən soruşulaca</p>	<p><b>Təhsil müəssisəmizdə təhsilalanlar öyrənməkdə çətinlik çəkdikdə kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə etməyi öyrənirlər</b></p> <p>5-i yalnız, sizin fikrinizcə, təhsilalanların rəqəmsal texnologiyalardan (e-poçt, söhbət yazıları, şərhlər) öyrənmələrində kömək istəmək üçün necə istifadə edəcəyini öyrəndikləri təqdirdə seçin. Məs: hər dəfə istifadə üçün uyğun vasitə nədir, düzgün sual necə veriləcək, kimdən soruşulaca</p>	<p><b>Təhsil müəssisəmizdə öyrənməyimizdə çətinlik çəkdiyimiz zaman kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə edəcəyimizi öyrənirik</b></p> <p>5-i yalnız sizin fikrinizcə, təhsil müəssisəniz tərəfindən təklif olunan rəqəmsal texnologiyalardan necə istifadə edəcəyinizi (e-poçt, söhbət, mesajlar, şərhlər və s.) öyrənməyinizdə çətinlik çəkdiyiniz zaman kömək istəməyi öyrəndiyiniz təqdirdə seçin. istifadə etmək üçün uyğun vasitənin nə olduğunu, kimdən soruşacağınızı, düzgün sualı necə verəcəyinizi öyrənirsiniz.</p>

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAĞIRD
<p><b>MÜSTƏQİL TƏLİM (özünütəlim):</b> Texnologiya ilə bağlı kömək istəmək</p>	<p><b>Təhsil müəssisəmizdə təhsilalanlar təhsilverənlərinin istifadə etdikləri proqram / tətbiqetmə problemləri ilə qarşılaşdıqda kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə edəcəyini öyrənirlər</b></p> <p>5-i yalnız sizin fikrinizcə, təhsilalanlar öyrənmək üçün proqram və ya tətbiqetmə istifadə etdikdə kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə edəcəyini (e-poçt, söhbət yazıları, şərhlər) öyrənsələr seçin. Buraya aşağıdakılar daxil ola bilər: problemi necə təsvir etmək olar, istifadə etmək üçün uyğun vasitə və ya kanal nədir, məsələnin ciddiliyini və ya aktuallığını necə göstərmək olar.</p>	<p><b>Təhsil müəssisəmizdə təhsilalanlar istifadə etdiyim proqram / tətbiqetmələrdə çətinlik çəkəndə kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə edəcəyini öyrənirlər</b></p> <p>5-i yalnız sizin fikrinizcə, təhsilalanlar öyrənmək üçün proqram və ya tətbiqetmə istifadə etdikdə kömək istəmək üçün rəqəmsal texnologiyalardan necə istifadə edəcəyini (e-poçt, söhbət yazıları, şərhlər) öyrənsələr seçin. Buraya aşağıdakılar daxil ola bilər: problemi necə təsvir etmək olar, istifadə etmək üçün uyğun vasitə və ya kanal nədir, məsələnin ciddiliyini və ya aktuallığını necə göstərmək olar.</p>	<p><b>Təhsil müəssisəmizdə təhsilverənimin istifadə etdiyi proqram / tətbiqetmələrdə çətinlik çəkdiyim zaman kömək istəmək üçün rəqəmsal vasitələrdən necə istifadə edəcəyimi öyrənirəm</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilverəninizin istifadə etdiyi proqram / tətbiqetmələrdə istifadə zamanı çətinliklərlə qarşılaşdığınız zaman təhsil müəssisənizin təklif etdiyi rəqəmsal texnologiyalardan (e-poçt, söhbət, yazı, şərh) necə istifadə edəcəyinizi öyrəndiyiniz təqdirdə seçin. Bu o deməkdir ki, problemi necə təsvir edəcəyinizi, istifadə etmək üçün uyğun vasitə və ya kanalın nə olduğunu, məsələnin ciddiliyini və ya aktuallığını necə göstərəcəyinizi öyrənəcəksiniz.</p>

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAGIRD
<p><b>MÜSTƏQİL TƏLİM (özünütəlim):</b> Düzümlülük</p>	<p><b>Təhsil müəssisəmizdə təhsilverənlər rəqəmsal vasitələrdən istifadə edərək təhsilalanlara öyrəndikləri zaman üzləşdikləri çətinlik və çətinliklərin öhdəsindən gəlməyə kömək edir</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilverənlər simulyasiya, rəqəmsal oyunlar, onlayn müzakirələr və s. kimi öyrənməyi öyrənmək üçün rəqəmsal vasitələrdən istifadə etdikdə seçin (məsələn, səhvləri necə idarə etməli və düzəltməli, mübarizə, məyusluq və stresin öhdəsindən gəlmək, tapşırıqları yerinə yetirmək və vaxtı idarə etmək)</p>	<p><b>Təhsilalanların öyrənərkən qarşılaşdıqları çətinlik və çətinliklərin öhdəsindən gəlməyi öyrənmələrinə kömək etmək üçün rəqəmsal vasitələrdən istifadə edirəm</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilalanlarınıza necə öyrənməyi öyrətmək üçün simulyasiya, rəqəmsal oyun və s. kimi rəqəmsal vasitələrdən istifadə etdiyiniz təqdirdə seçin (məsələn, səhvləri necə idarə etməli və düzəltməli, mübarizə, məyusluq və stresin öhdəsindən gəlmək, tapşırıqları yerinə yetirmək və vaxtı idarə etmək)</p>	<p><b>Öyrənərkən qarşılaşdığım çətinliklər və çətinliklərin öhdəsindən gəlməyimə kömək edən rəqəmsal vasitələrdən istifadə edirəm</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsil müəssisəsində necə öyrənəcəyinizi öyrənməyə kömək edən simulyasiya, rəqəmsal oyunlar və s. kimi rəqəmsal alətlərdən istifadə etdiyiniz təqdirdə seçin (məsələn, səhvləri necə idarə etməli və düzəltməli, mübarizə, məyusluq və stresin öhdəsindən gəlmək, tapşırıqları yerinə yetirmək və vaxtı idarə etmək)</p>
<p><b>Çevrilmiş sinif</b></p>	<p><b>Təhsil müəssisəmizdə təhsilverənlər interaktiv fəaliyyət üçün dərs vaxtından istifadə etmək üçün təhsilalanlara yeni mövzuları təqdim edən onlayn material təqdim edirlər</b></p> <p>Əgər sizin fikrinizcə təhsilverənlər təhsilalanlara əvvəlcədən hazırlaşmaq üçün onlayn resurslar (məsələn, qısa təlimat video video simulyasiyaları, mətnlər, podkastlar və praktik nümayişlər) yeni mövzular təqdim edərsə 5-i seçin, dərs vaxtı isə (təhsil müəssisəsində ya da onlayn) müzakirələr, problem həll etmə fəaliyyətləri, layihə işləri və s. üçün istifadə olunur.</p>	<p><b>Dərs vaxtından interaktiv fəaliyyət üçün istifadə etmək məqsədilə təhsilalanları yeni mövzular təqdim edən onlayn material ilə təmin edirəm.</b></p> <p>5-i yalnız, sizin fikrinizcə, təhsilalanlarınıza onlayn resurslar (məsələn, qısa təlim videosu, digər müvafiq məlumatlar və tətbiq olunan təcrübələrin çoxsaylı nümayişləri) təqdim edərək yeni mövzularla əvvəlcədən hazırlaşmaq üçün təmin etsəniz seçin. Bu zaman dərs vaxtını (təhsil müəssisəsində ya da onlayn) müzakirələr, problem həll etmə fəaliyyətləri, layihə işləri və s. üçün istifadə etmiş olursunuz.</p>	<p><b>Təhsilverənlərimiz mənə dərsdən əvvəl hazırlamaq üçün yeni mövzularda onlayn material təqdim edir və biz dərs vaxtını müzakirələr, qrup işləri və s. üçün istifadə edirik.</b></p> <p>5-i yalnız, sizin fikrinizcə, təhsilverənləriniz sizə əvvəlcədən hazırlaşmaq üçün yeni mövzuları (məsələn, qısa video təqdimatları, nümunələrlə onlayn məlumatlar ) təqdim edərsə seçin. Bu zaman dərs vaxtında (təhsil müəssisəsində ya da onlayn) sinif yoldaşlarınızı ilə aktivliklərdə (məsələn, müzakirələrdə, layihə işlərində və s.) iştirak edirsiniz.</p>

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAGIRD
<p>Texniki məsələləri həll etməyi öyrənən təhsilverənlər</p>	<p><b>Təhsilverənlərə rəqəmsal texnologiyalardan istifadə edərkən əsas texniki problemlərin həllini öyrənməkdə dəstək oluruq</b></p> <p>5-i yalnız sizin fikrinizcə təhsilverənlərə ümumi texniki problemlərin (məsələn, əlaqə problemlərinin müəyyənləşdirilməsi, səsini işləməməsi, Virtual Təlim Mühitinə daxil olmaqda çətinliklər) necə müəyyənləşdiriləcəyini öyrənmək imkanı verdikdə və digər təhsilverənlərdən və ya təhsilənlərdən soruşmaqla və ya onlayn tapdıqları təlimatları istifadə etdikdə seçin</p>	<p><b>Rəqəmsal texnologiyalardan istifadə zamanı əsas texniki problemlərin necə həll ediləcəyini öyrənmək üçün təhsil müəssisəmiz bizə dəstək olur</b></p> <p>5-i yalnız sizin fikrinizcə, təhsil müəssisəniz sizə ümumi texniki problemləri (məsələn, əlaqə problemləri, səsini işləməməsi, Virtual Təlim Mühitinə daxil olmaqda çətinliklər) necə müəyyənləşdirməyi və digər təhsilverənlərdən və ya təhsilənlərdən soruşaraq və ya onları onlayn tapdıqları təlimatları istifadə edərək həll etməyi öyrənmək üçün fürsətlər təqdim etdikdə seçin.</p>	
<p>Evdəki təlimdə Texnoloji problemlər</p>	<p><b>Təhsil müəssisəmizdə, müəllimlərimiz üçün qarışıq təhsili dəstəkləmək üçün istifadə olunan texnologiya (distant, onlayn, qarışıq təhsil yanaşmaları daxil olmaqla) üzrə təlimlər təşkil edirik.</b></p> <p>5-i seçin, yalnız sizin fikrinizcə təhsil müəssisəniz təhsilverənləriniz üçün e-poçt, video konfrans proqramı, Virtual Təlim Mühitləri, veb 2.0 alətləri, onlayn resursların yaradılması, bulud əsaslı proqramlar kimi proqramların istifadəsi barədə təlim təşkil edərsə</p>	<p><b>Təhsil müəssisəmizdə, müəllimlərimiz üçün qarışıq təhsili dəstəkləmək üçün istifadə olunan texnologiya (distant, onlayn, qarışıq təhsil yanaşmaları daxil olmaqla) üzrə təlimlər təşkil edirik.</b></p> <p>5-i seçin, yalnız sizin fikrinizcə təhsil müəssisəniz təhsilverənləriniz üçün e-poçt, video konfrans proqramı, Virtual Təlim Mühitləri, veb 2.0 alətləri, bulud əsaslı proqram kimi proqramlardan necə istifadə etmək barədə təlim təşkil etsə</p>	

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAGIRD
Evdə təlim - pedaqoji çətinliklər	<p><b>Təhsil müəssisəmizdə, müəllimlərimizin qarışıq təhsilin pedaqoji aspektlərinə (məsafəli, onlayn, qarışıq təhsil yanaşmaları daxil olmaqla) yönəlmələrini dəstəkləmək üçün təlimlər təşkil edirik.</b></p> <p>Məktəbinizin müəllimləriniz üçün qarışıq öyrənmənin pedaqoji problemləri ilə bağlı təlimlər təşkil etdiyini düşünürsünüzsə (məsələn, şagirdləri necə həvəsləndirmək və cəlb etmək, sinxron və asinxron təhsildən nə vaxt və necə istifadə etmək, ailəni və şagianları necə dəstəkləmək üçün) yönəlmiş təlimlər təşkil edərsə seçin.</p>	<p><b>Təhsil müəssisəmizdə, müəllimlərimizin qarışıq təhsilin pedaqoji aspektlərinə (məsafəli, onlayn, qarışıq təhsil yanaşmaları daxil olmaqla) yönəlmələrini dəstəkləmək üçün təlimlər təşkil edirik.</b></p> <p>Məktəbinizin müəllimləriniz üçün qarışıq öyrənmənin pedaqoji problemləri ilə bağlı təlimlər təşkil etdiyini düşünürsünüzsə (məsələn, şagirdləri necə həvəsləndirmək və cəlb etmək, sinxron və asinxron təhsildən nə vaxt və necə istifadə etmək, ailəni və şagianları necə dəstəkləmək üçün) yönəlmiş təlimlər təşkil edərsə seçin.</p>	
Təhsilverənlərin resurslar üzrə əməkdaşlığı	<p><b>Təhsil müəssisəmizdə təhsilverənlər paylaşılan onlayn resurslar deposu yaratmaq üçün əməkdaşlıq edirlər</b></p> <p>Fikrinizcə, təhsil müəssisənizdəki təhsilverənlər onlayn resurslar deposu planlaşdırmaq və yaratmaq üçün birlikdə çalışırlarsa 5 seçin</p>	<p><b>Təhsil müəssisəmizdə paylaşılan onlayn resurslar deposu yaratmaq üçün əməkdaşlıq edirəm</b></p> <p>Fikrinizcə, təhsil müəssisənizdə, həmkarlarınızla birlikdə paylaşılan onlayn resursların deposunu yaratmaq üçün birlikdə çalışarsanız 5 seçin</p>	

Maddənin adı	MƏKTƏB RƏHBƏRİ	MÜƏLLİM	ŞAGIRD
Resursların paylaşılması və yenidən istifadəsi	<p><b>Təhsil müəssisəmizdə təhsilverənlərin istifadə edə, əlavə edə, paylaşa və yenidən istifadə edə biləcəyi onlayn resurslar deposu var</b></p> <p>Fikrinizcə, təhsil müəssisənizdə təhsilverənlərin istifadə edə, əlavə edə, aralarında paylaşa və tədrisində yenidən istifadə edə biləcəkləri onlayn resurslar deposu varsa, 5 seçin.</p>	<p><b>Təhsil müəssisəmizdə istifadə edə biləcəyim, əlavə edə biləcəyim, paylaşa biləcəyim və yenidən istifadə edə biləcəyim onlayn resurslar deposu var</b></p> <p>Fikrinizcə, təhsil müəssisənizdə istifadə edə biləcəyimiz, əlavə edə biləcəyimiz, aramızda paylaşa biləcəyimiz və tədrisimiz üçün yenidən istifadə edə biləcəyimiz bir onlayn resurs deposu varsa 5 seçin.</p>	
Təhsilverənlərin infrastrukturadan istifadəsi	<p><b>Təhsil müəssisəmiz tədris üçün infrastruktur təmin edir (rəqəmsal cihazlar, internet bağlantısı) və təhsilverənlər ehtiyac olduqda ondan istifadə edə bilərlər</b></p> <p>Fikrinizcə, təhsil müəssisənizdə təhsilverənləri tədris üçün ehtiyac duyduqları cihazlara, məsələn: evə aparacaq cihazlar, sürətli internet bağlantısı, təhsil müəssisəsi və infrastrukturadan istifadə ilə təmin etdiyiniz təqdirdə 5 seçin.</p>	<p><b>Təhsil müəssisəmiz tədris üçün infrastruktur təmin edir (rəqəmsal cihazlar, internet bağlantısı) və ehtiyac olduqda ondan istifadə edə bilərəm</b></p> <p>Fikrinizcə, təhsil müəssisəniz sizə tədris üçün lazım olan cihazlara, məsələn: evə götürülən rəqəmsal cihazlar, sürətli internet bağlantısı, təhsil müəssisəsi və infrastrukturadan istifadə imkanı təqdim edərsə, 5 seçin.</p>	